

Valizadə Tural

BDU-nun Tarix fakültəsinin doktorantı
e-mail: turallachin@mail.ru**MART SOYQIRIMI ARXİV SƏNƏDLƏRİNĐƏ (FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ ÜZVÜ A.Y.KLUGENİN MƏRUZƏSİ ƏSASINDA)**

- Aşar sözlər:** Mart soyqırımı, Bakı, bolşevik-dashnak alyansı, Fövqələdə Təhqiqat Komissiyası, Kluge.
- Key words:** March genocide, Baku, Bolshevik-Dashnak alliance, Extraordinary Investigation Commission, Kluge.
- Ключевые слова:** Мартовский геноцид, Баку, большевико-дашнакский альянс, Чрезвычайная Следственная Комиссия, Клузе.

1918-ci il Mart soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında təsis edilən Fövqələdə Təhqiqat Komissiyasının fəaliyyəti sayəsində hüquqi cəhətdən araşdırılmış və sənədlərlə rəsmiləşdirilmiş bir tarixi həqiqət olmaqla, heç bir halda bəraət qazandırılmayan, dəfələrlə Azərbaycan xalqına qarşı həyata keçirilmiş və uzun müddət ərzində lazımi siyasi-hüquqi qiymətini almamış qanlı tacavüzler zəncirdən xüsusi yer tutur. Bu baxımdan olduqca diqqətəlayiqdir ki, məhz 1918-ci ilin Mart soyqırımı müasir Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən erməni millətçilərinin əməllərinə siyasi qiymət verilməsi üçün əsas olaraq sayılırdır. 1998-ci ilin mart ayının 26-də, hemin hadisənin 80 illiyi ərəfəsində, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmanın əsasən "Azərbaycan xalqına qarşı tərəfdilim" bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə" 31 mart – azərbaycanlıların soyqırımı günü kimi elan edilmişdir.

1918-ci ilin martında Bakıda siyasi vəziyyət olduqca gərgin idi. Cənubi Qafqazda sayıca üstünlük təşkil edən azərbaycanlıların haqları nə qərb dövlətləri, nə də Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab etməyən rus siyasi qüvvələri tərəfindən qəti nazərə alınmadı. Belə bir vəziyyətdə Azərbaycanda geniş xalq kütütlərinin dəstəyini qazanmış "Musavat"ın Bakı Sovetinə keçirilən seckilərdə böyük səs çıxoluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi şəkildə təşviş salmışdı. Azərbaycan milli qüvvələri ərazi müxtariyyəti və siyasi hakimiyət uğrunda inamlı mübarizə apardı. Azərbaycanın müxtariyyəti uğrunda inamlı mübarizə "Musavat" partiyasının bolşevik-dashnak alyansının əsas hədəfinə çevirmişdi. 1918-ci il Mart soyqırımı da başlıca olaraq Azərbaycanın istiqlaliyyəti əleyhinə yönəlmüşdi. Məhəmməd Əmin Rəsulzadə bolşevik mətbə orqanı olan "Bakinskiy raboçiy" qızetinin müxtariyyətçilərə necə cavab verdiyini belə xatırlayır: "Azərbaycanın müxtariyyəti türk burjuaziyasının müxtariyyətidir. Bu müxtariyyətə nə Rusiya burjuaziyası, nə də Rusiya demokratiyası razı olur. Azərbaycanın müxtariyyətini istəyen musavatçılar nəticədə xarabazar bulurlar" [5, s. 32].

Bakıda Mart soyqırımı hələ 1917-ci ilin sonlarında "Daşnakşütün" partiyası və erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmışdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin her yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirildi [4, s. 65].

Bakıda Azərbaycanın müxtariyyətini tələb edən musavatçıların sosial bazasını məhv etmək, türk-müsəlman əhalisinin soyunu tükmək düşüncəsində olan bolşevik-dashnak alyansi bu məqsədə mart ayının son günlərində əməli fəaliyyətə keçdi. 1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakı və tərəf kəndlərin müsəlman əhalisi planlı surətdə soyqırım və talanlara, 12 mindən artıq günahsız insan itkişinə məruz qaldı. Soyqırımına məruz qalanların çoxunun casədləri tapılmayıb. Ermənilər casədləri od-alova bütünmüş evlərə, dənizə və quyulara atıldılar ki, cinayətin izini itirsənler.

Ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı tərəfdilim soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də Fövqələdə Təhqiqat Komissiyası yaradıldı. Fövqələdə Təhqiqat Komissiyasının 1919-cu ilin avqust ayına qədər topladığı materiallar 36 cild və 3500 səhifə təşkil edidi ki, bunlardan da 6 cildi (740 səhifə).

Bakı şəhəri və onun ətraf kəndlərinin müsəlman əhalisine qarşı tərəfdilim zorakılıq aktlarını əhatə edirdi. Komissyanın üzvlərinin eksəriyyəti azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri – rus, polyak, alman, yəhudi və başqaları təşkil edirdi. Bu Cümhuriyyət hökumətinin baş vermiş qanlı hadisələrə obyektiv, ədalətli və vicdanlı yanaşmasının təzahürü idi.

Onlardan biri də hüquqsunas, kollec asessoru, milliyətçi alman Aleksandr Yevgenyeviç Kluge (1879-1919) idi. Kluge, Novorossiyski Universitetinin hüquq fakültəsinin bitirmişdir. 1903-1906-ci illərdə Tiflis Məhkəmə Palatasında müxtəlif vəzifələrdə, 1906-cı ilin iyun ayından 1907-ci ilədək İrəvan Dairə Məhkəməsinin Aleksandropol şöbəsinin Barışdırıcı hakiminin köməkçisi işləmişdir. 1908-ci il yanvar-noyabr aylarında Aleksandropol qəzasının 2-ci istintaq şöbəsinə, Pambak İstintaq-barışdırıcı şöbəsinə rəhbərlik etmişdir. 1908-ci ilin noyabr ayının 17-də Vitebsk Dairə Məhkəməsinin 1-ci Poletski qəza şöbəsinin məhkəmə müstəntiqinin işlərinin icraçısı təyin edilmişdir. 8 dekabr 1908-ci ildə ölümüne qədər Bakı dairə məhkəməsində prokuror köməkçisi işləmişdir. 1918-ci ilin iyul ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqələdə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. Bakı və kəndlərində, Şamaxıda 1918-ci ilin mart soyqırımını aşasından istintaq qrupunda işləmişdir. Fövqələdə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov müvəqqəti olmaqdıqda onun vəzifəsini yerinə yetirmişdir. İşlərin azalması ilə əlaqədar olaraq 1919-cu ilin may ayının 8-də Fövqələdə Təhqiqat Komissiyası üzvlüyüündən azad edilmiş və Bakı Dairə Məhkəmə Prokurorunun müavini vəzifəsinə qayıtmışdır. 28 oktyabr 1919-cu il tarixində Bakı şəhərində qarın yatalığı xəstəliyindən vəfat etmişdir.

Tərtib edilən təhqiqat sənədlərini – müxtəlif şahid ifadələri, komissiya üzvlərinin məruzə və raportlarını həyəcansız oxumamaq mümkün deyildir. Həmin günler "Böyük Ermanistan" xülyasına aşina ermənilər bəşər tarixində bənzərinə heç də rast gəlinməyən dəhşətli cinayət faktlarına əl atmışlar. Fövqələdə Təhqiqat Komissiyasının üzvü Aleksandr Yevgenyeviç Kluge bu komissiyanın sədrinə "Bakı şəhərinin müsəlman əhalisine qarşı tərəfdilim zorakılıqlara dair iş haqqında" məruzəsində yazırırdı: "Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirlər... ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərle doğram-dogram və süngülərlə deşik-deşik edir, uşaqları yanın evin aloyları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər" [2].

A.Y.Kluge Fövqələdə Təhqiqat Komissiyası sədrinə ünvanlaşlığı məruzədə ermənilərin 1918-ci ilde Bakıda tərətdikləri soyqırımı bütün təfsilatı ilə göz önünə sərir: "Ermənilər, müsəlmanları qırmaqla yanaşı, onların əmlakını da məhv edir, qiyamılı əşyaları isə özləri ilə aparırıdalar. Sonradan, hələ təkcə bir yerdə, torpağa basdırılmış qulaqşız, burunsuz, qarnı yarılmış və uşaqlıq yolu kəsilərən çıxarılmış 57 müsəlman qadının cəsədi aşkar edilmişdir. Şahidlər deyirlər ki, ermənilər hansı səbəbdənse öldürməyə macəl tapmadıqları qadınları hörtükli ilə bir-birinə bağlayır və başaçıq, ayaqyalın asır aparırıdalar, bu zaman yolboyu onları tufşənlərinin qundaqları ilə döytürdülər" [2].

Protokolda deyilir: "Hücum edən erməni əsgərlərinə, əsas etibarilə, erməni ziyanlarının nümayəndələri başçılıq edirdilər. Belə dəstələrdən biri Nikolayevskaya küçəsində yerləşən evə soxulmuş və 8 nəfər qadın və uşaqları qətlə yetirmişdir. Başaqa bir dəstə Bala Əhməd Muxtarovun Persidskaya küçəsində yerləşən evinə girərək, müsəlman ziyanlarının doqquz nümayəndəsini küçəyə çıxarımuş və Sobornaya meydənında güllələmişdir. Həmin evdə doktor Tağıyev bolşeviklərin hakimiyətini tanıdığını sübut edən sənədi çıxaraq erməni əsgərlərinə təqdim etdiyə, əsgərlər daşnak sənədini və bolşevikləri tanımadıqlarını söyləyərək onu güllələmişlər" [2].

Tərtib edilən sənəddən aydın olur ki, ermənilər azərbaycanlıları cansız cəsədlərini təhqir etmədən belə çəkinməmişlər: "Martin 24-də (yeni stillə aprelin 6-də – T.V.) Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin keçmiş üzvü, "Nikolay Bünyadov" gəmisinin komandır köməkçisi Kazim Axundova Bakı şəhərinin "Çəmbərəkənd" adlanan dağlıq hissəsinin müdafiəsi üçün təyyarəçi Rozenblümün rəhbərliyi altında 10 silahlı matros göndərilmişdi. Axundov, martin 25-dən (yeni stillə aprelin 7-də – T.V.) Nikolayevskaya küçəsində cəsədlərin yüksəldirilməsinə başlamışdır, bu zaman süngülərlə dalık-deşik edilmiş və qılıncla doğranılmış 3 müsəlman oğlan - gimnaziya tələbələri, 11 tələbə qız, bir rus qadın, 3 yaşından 5 yaşadək üç müsəlman oğlan, 8 nəfər rus kişi, 19 nəfər iranlı təbəələr - müsəlman və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlı müsəlmanının cəsədlərini yüksəltmişdir.

Sadalanan cəsədlər avtomobilərdə məscidlərə aparılmışdır. Bundan əlavə, "Vulkan" cəmiyyətinin kəhən limanına 6748 müsəlman kişi, qadın və uşaq meyitləri gətirilmişdir. Şəhərin "Məhəmmədli", "Poxlu Dərə" rayonlarından müsəlmanların cəsədləri qəbiristanlıqda daşınmışdır, bununla belə cəsədlərin yiğidiriləməsi yalnız mart ayının 31-də (yeni stillə aprelin 13-də - T.V.) başa çata bilmişdir.

Axundov öz tanıştı texnik Vladimir Sokolovu "Kərpicxana" adlı yera aparmış və Sokolov burada üç fotoskil çəkmüşdür. Birinci şəkildə başından güllə yarası almış, bədənində beş süngü yarası olan, sağ köpüküt sümüyü sindirilmiş qadın meyiti çəkilmişdir; meyitin sağ döşənün üstündə ayağından süngü yarası almış, hələ sağ olan körpa uzanmışdır və anasının döşənün əmirdi.

Ikinci şəkildə 7-8 versök (4,4 sm) uzunluğunda iri Kazakov mismarı ilə divara mixlanmış iki yaşında körpa təsvir olunmuşdur; mismarın papağından görünürdü ki, o divara yaxınlaş姜da yera atılıb qalmış daşla vurulmuşdur.

Üçüncü şəkildə 13-14 yaşında qızın meyiti çəkilmişdir və qızın vəziyyəti onun bir neçə şəxs tərəfindən zorlandığını sübut edir; onun aralı qalmış ayaqlarının arasındaki döşək qanla örtülüb; onun boyunduda barmaq izləri görünür.

Axundov Sokolova birlikdə dördüncü evə daxil olduqda, onların qarşısında aşağıdakı səhnə açılmışdı: böyük otağın döşəməsində 22-23 yaşlarında çıraq qadının, iki qarının, altı yaşında qızın, səkkiz yaşı oğlanın və südəmər körpənin cəsədi var idi; körpənin əl və ayaqlarını üç it gəmirirdi. Təsvir edilən səhnə Sokolova o dərəcədə təsir etmişdir ki, o fotoskil çəkməyə davam etməkdən imtina etmişdir" [2].

Kluge protokolda qeyd edir ki, müsəlmanların əsir aparılması Bakı şəhəri Azərbaycan-Türk qoşunları tərəfindən alınan günədək ermənilər tərəfindən həyata keçirilmişdir. Məsələn, 1918-ci ilin avqust ayının sonunda Bakı sakini Sadıq bəy Məmməd Rza bəy oğlu Bakıdan çıxaraq Pırşağıya ailesinin yanına gedərkən Məhəmmədli kəndində 17 erməni əsgəri onu və yanında olan 20 nəfərə yaxın digər müsəlmanları əsir götürmüş və onları Zabrat kəndində aparmışdır. Oradaca onların hamisini kəndirlə bir-birinə bağlayaraq, tüsənglərdən onlara atəş açmışlar. Onların hamisini yero yixildiqdan sonra isə süngü, xəncər və qılıncla axırlarına çıxmışlar. Bir güllə, iki xəncər, 18 süngü və iki qılınc yarası almış Sadıq bəy Ramana kəndinin xəstəxanasına çatdırılmış və orada onu mühalicə etmək mümkün olmuşdur [2].

Aleksandr Klugenin təribə etdiyi protokoldan məlum olur ki, ermənilər Bakıda maddi-mədəniyyət abidələrinə qarşı vandalizm aktı törətmışlar, qanlı-qadali mart günlərində insan tələfəti ilə yanaşı xalqın bir çox ziyanətgahları və tarixi abidələri də dağdırıldıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla "Təzəpir", "Şah" məscidləri zəddənmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırılmışdır. "Kasıpi" qəzetiinin mətbəəsi, "Açıq söz" qəzeti redaksiyası da eyni aqibəti yaşamışdır. Bu binaları azərbaycanlıların mədəni-ictimai və dini mərkəzlərinə təcəssüm etdirən mühüm obyektlər sırasına aid etmək olar. Ermənilər həmçinin "Dəğistan", "İsgəndəriyyə", "İslamiyyə" məhmanxanalarını yandırmışdır.

Protokolda "İsmailiyyə" binasının yandırılması ilə bağlı deyilir: "Martin 20-də (yeni stillə aprelin 2-də - T.V.) üç erməni əsgərinin müşayiət etdiyi erməni zabiti Tatevos Əmirov "Kasıpi" qəzetiinin redaksiyasının binası ilə "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin binası arasında olan dalana gəlmış və "İsmailiyyə"nin binasına girmişdir; bir müddət sonra binanın pəncərələrindən tüstü və alov görünmüştür və yalnız Bakı müsəlmanlarının fəxri deyil, həm də bütün şəhərin bəzəyi olan bu əzəməti bina yanaraq məhv olmuşdur. Yanğını söndürəcək heç kas yox idi, çünki müsəlmanlar pulemyotlardan və tüsənglərdən aramsız atəşə tutulan kütçəyə çıxməq imkanından mahrum idilər" [2].

Sənəddə deyilir: "Daha sonra "Kasıpi" qəzeti redaksiyasının binası və "Dəğistan", "İsgəndəriyyə" və "İslamiyyə" adlı müsəlman məhmanxanaları da yandırılmışdır. Yandırılmış binalar bütün Qafqaz müsəlmanlarının həyatında böyük rol oynayırdılar. 1. "İsmailiyyə" də bütün Qafqaz müsəlman komitələri yerləşirdi və bu binada həmin komitələrə məxsus pul və sənədlər saxlanılırdı; bundan əlavə, binada bütün müsəlman yığıncaqları və qurultaları keçirilirdi: məsələn 1918-ci ilin fevral ayının 15-də açılmış Ümumqafqaz müsəlmanlarının qurultayı; 2. "Kasıpi" qəzetiinin redaksiyasında müsəlman dilində müxtəlif kitablar çap olunurdu, yanğın zamanı isə onun zirzəmələrində arəb

dilində yenice çapdan çıxmış 5000 Quran kitabı var idi və onların hamısı yanmışdır; 3. "İslamiyyə", "Dəğistan" və "İsgəndəriyyə" məhmanxanalarında Bakıya gələn bütün müsəlmanlar qalırlılar; bu məhmanxanaların dağıntıları arasında yanmış xeyli müsəlman cassədi tapılmışdır: məsələn, "Dəğistan" məhmanxanasının xarabalıqları arasında doktor Kərim bəy Sultanovun, Cavad bəy Aşurbəyovun, "Hacınski Çələkən" mədənələrinin idarə başçısı Abdulla bəy Bababəyovun və digərlərinin cəsədləri tapılmışdır" [2].

Kluge qeyd edir ki, "ermənilər müsəlmanların evlərində soxularaq bütün qiyməti əşyaları aparır, qalan əşyaları qırıb-tökür, əksər hallarda isə yandırırlar. Şəhərin aşağı hissəsində, Sisanovskaya küçəsindən aşağıda, Hacı Zeynalabdin Tağıyevin monzili istisna olmaqla, qarət olunmamus müsəlman monzili qalmamışdır. Bəzi rayonlarda, məsələn, Məmmədli rayonunda və yaxud bazarda müsəlmanların məskunlaşdığı bütün tikililər başdan-ayağa yandırılmış və qarət edilmişdir. Ümumilikdə, Bakı şəhərinin müsəlman əhalisinə kəhən qiymətlə 400.000.000 rubldan az olmayıraq, ziyan vurulmuşdur" [2].

Müsəlmanların qarda qırğıına son qoymaq cəhdlərinə erməni əsgərlərinin necə münasibət göstərdiyinə aşağıdakı fakt sübut ola bilər: "Martin 20-də (yeni stillə aprelin 2-də - T.V.), çərşənbə axşamı, Molla Cavad Axund, Molla Hacı Mir Mövsum, Hacı Hüseyn Tağıyev, doktor Atabekyan və İcraiyyə Komitəsinin üzvü Denejkindən ibarət olan nümayəndə heyəti Qalaşan avtomobilə şəhərin yuxarı hissəsinə göndərilmişdir. Zavedenskaya küçəsində altı erməni əsgəri nümayəndə heyətini saxlanılmış və heyətin hara getdiyini soruşmuşdur. Nümayəndə heyətinin şəhərin müsəlmanlar tərəfindən tutulmuş hissəsinə keçərək, müsəlmanlarla ermənilər arasında sülh bağlandıq üçün, onlara hərbi əməliyyatlari dayandırılmaq təklifi etmək istədiyini eşidən erməni əsgərləri bildirmişlər ki, onlar nümayəndə heyətini buraxmayacaqlar, çünki heç bir barışıq tanımlırlar. Nümayəndə heyətinin üzvləri müsəlmanların Zavedenskaya küçəsində axırdıktı səngərlərinə tərof yönəldikdə, erməni əsgərləri onların arasına atəş açmağa başlamış və səngərlər qədər qəçərək, orada gizlənməyə macal tapmış Molla Cavad Axund istisna olmaqla, nümayəndə heyətinin hamisini qətlə yetirmişlər" [2].

Klugenin təribə etdiyi sənəddə bütün yuxarıda göstərilənlər istə şahid ifadələri, istərsə də işə olavaş edilmiş baxış, ekspertiza protokolları və çoxlu sayıda yandırılmış evlərin və hömdər dərəcədə eybəcər hala salınmış cəsədlərin fotoskilləri ilə təsdiq edilir. Şəhərin müsəlmanlar yasayan hissələrini talan etmiş erməni əsgərlərinin başında tüsənglərlə və məuzerlərə silahlı olmuş mühəndis Artyom Ter-Akopovun, Fridun Akopovun, Jorj Melikovun, Asurat Vagyansın, andlı iclasçı Arutçevin, Yeqis Paxlavunun, Levon Saatsazbəyovun, tələbə Popovyan, Ambarsum Melikovun, Stepan Lalayevin, praporsık Dovlatovun və Xristofor Dildarovun durduğu sübut edilmişdir [2].

Mart hadisələri zamanı ermənilərin həyəszliyi o həddə çatmışdır ki, onlar həftə tanışları olan müsəlmanların da evlərinə soxulur, onların əmlaklarını qarət edir və hər yerde, sərəsər hamını qətlə yetiriridər. Məsələn, "mart 20-də (yeni stillə aprelin 2-də - T.V.) Stepan Lalayev erməni əsgərlərinin böyük dəstəsi ilə Varantsovskaya küçəsində yaşayan doktor Balabəy Sultanovun mənzilinə soxulmuş, sonuncunu öz revolveri ilə gülələyərək yerindəcə öldürmüştür. Sultanovun mənzilinə həyətinə enən Lalayev oradakı müsəlman bağbanı, onun arvadını və ikiyəli oğlunu şəxşən gülələmişdir" [1].

A.Y.Klugenin komissiya sədrinə tənvanlaşığı məruzədə Bakıda Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımların cinayətlərinə rəhbərlik edən silahlı dastələrin rəhbərləri bir-bir ifşa olunur, onların adları ortaya qoyulurdu. Daha sonra xüsusi olaraq o da qeyd olunurdu ki, 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımların cinayətləri hələ 1917-ci ildə "Daşnakşüyün" və Erməni Milli Şurası tərəfindən planlaşdırılmış və əvvəlcə Bakıda, daha sonra ucqarlıqlarda türk-müsəlman əhalisinin fiziki olaraq məhv edilməsinə, bütün əmlakının mənimsənilməsinə və onun bütün rifahının və siyasi üstünlüğünün təbii surətdə ermənilərin əlinə keçməsinə nail olmaq məqsədi ilə tərəfdilmişdir.

Milli hakimiyəti avəz etmiş yeni siyasi qüvvələr 70 ildən çox müddət ərzində Azərbaycan xalqının yaddasından bu faciəli, eyni zamanda əlamətdar hadisələri silməyə və ya onların məhiyyətini saxtalaşdırmağa çalışırdılar. Lakin tarix göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi özü Fövqələdə Təhqiqat Komissiyasını yaratmaqla, bu hadisələr haqqında həqiqətin

sonrakı nəsillərə çatdırılmasının qayğısına qalmışdı. Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər şəhər və qəzalarında 1918-ci ilin faciəli günlərini yaşamış və yaddasında saxlamış insanların dili ilə səsləndirilən bu həqiqət Fövqələdə Təhqiqat Komissiyasının üzvləri tərəfindən sənədlərə köçürüldü [3, s. 32].

Bütövlükdə Fövqələdə Təhqiqat Komissiyasının fəaliyyəti, həmçinin, ermənilərin vəhşiliklərini öz üzərində hiss etmiş respublika əhalisi arasında da böyük ictimai və əxlaqi-psixoloji məna kəsb edirdi. Fövqələdə Təhqiqat Komissiyasının özünün mövcud olması və onun üzvlərinin cəmiyyətin ayni-ayrı təbəqələri ilə, azərbaycanlılarla six əməkdaşlıq etməsi artıq özlüyündə geniş shalı kütüsləri arasında ədalətin bərpə olunmasına inamı artırır və yeganə qanuni hakimiyyət kimi Azərbaycan hökumətinə xalqın etimadını və etibarını möhkəmlədirdi.

Fövqələdə Təhqiqat Komissiyasının materialları bu gün də arxivlərimizdə mühafizə olunmaqdır. Bu qiymətli sənədlər erməni qarayaxmalarına qarşı tutarlı cavab, danılmaz faktdır. Fövqələdə Təhqiqat Komissiyasının materialları azərbaycanlıların zorakılıqla öldürüləsinə, soyqırıma məruz qalmamasına, Azərbaycanın müsəlman əhalisinə məxsus olan yüzlərlə yaşayış məntəqəsinin, minlərlə sosial, mülki, ticarət, mədəniyyət obyektlərinin, memarlıq abidələrinin möhv edilməsinə görüb çıxaran dəhşətli terror hadisəlerinin əsl miqyası və xarakteri haqqında həm Azərbaycan, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasına işində son dərəcədə mühüm sənədlər toplusudur.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxiv (bundan sonra: ARPISSA f., s., iş, v.), fond 276, siyahı 2, iş 27, vəraq 16-24.
2. ARPISSA, f. 276, s. 2, iş 27, v. 20.
3. Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınıları sənədlərdə. Tərtib edən: Solmaz Rüstəmova-Tohidi. Bakı, 2013.
4. İsləqəndərli A. Azərbaycan həqiqətləri: 1917-1920. Bakı, 2012.
5. Rəsulzadə M.Ə. "Azərbaycan Cümhuriyyəti". Bakı, 1990.

MARCH GENOCIDE IN ARCHIVAL DOCUMENTS (BASED ON THE MEMBER OF EXTRAORDINARY INVESTIGATION COMMISSION A.Y.KLUGE'S REPORT) Summary

This article deals with the massacre committed by Bolshevik-Dashnak armed forces against Azerbaijanis in Baku in 1918. We must give due to the Government of the young Azerbaijan Republic, in the most complicated and hardest conditions of its existence and activity, so promptly and farsightedly reacted to these events and took concrete steps. In this article is mainly presented the report to the Chairman of the Extraordinary Investigation Commission by Alexander Kluge, the member of the same commission.

МАРТОВСКИЙ ГЕНОЦИД В АРХИВНЫХ ДОКУМЕНТАХ (ОСНОВАННЫЙ НА ДОКЛАД А.Е.КЛУГЕ, ЧЛЕНА ЧРЕЗВЫЧАЙНОЙ СЛЕДСТВЕННОЙ КОМИССИИ)

Резюме

В статье исследуются акты геноцида большевико-дашнакских военных отрядов, совершенные в 1918-м году против азербайджанского населения в городе Баку. Надо отдать должное Правительству молодой Азербайджанской Республики, в сложнейших и тяжелейших условиях своего существования и деятельности, так оперативно и дальновидно отреагировавшего на эти события и принял конкретные действия. В этой статье выставляется в основном доклад председателю Чрезвычайной Следственной Комиссии, от члена той же комиссии Александра Клузе.